

ŞƏMKİRÇAY-QOŞQARÇAY HÖVZƏSİNİN SƏPİNTİ QIZILLİLİĞİ

Həsənova Ç.V.-I kurs magistrantı

Bakı Dövlət Universiteti

Şəmkirçay hövzəsi. Şəmkirçay hövzəsi N.A.Abdullayev (1972) tərəfindən az perspektivli sahə kimi qiymətləndirilmişdir. Ancaq Şəmkirçayın sol qolu olan Gədəbəyçayda səpinti qızılın olduğu vurğulanır. Təqribən eyni fikri F.F.Abdullayev (1999) də təsdiqləyir. Gədəbəyçayda Gədəbəy qızıl - mis kolçadan yatağından aşınib gələn qızılın varlığı əksər müəlliflər, həmçinin S.M.Süleymanov (1963) tərəfindən təsdiqlənmişdir. Gədəbəyçayda səpinti qızıl 10 şlixdə 1 - 3; 4 şlixdə 4 - 10; 2 şlixdə 12-18 dənə qeyd olunmuşdur. Şəmkirçayda seyrək qızıl səpintiləri daşıyan sűxur laylarının uzunluğu 72 km-dir. S. M.Süleymanova görə (1961), Gədəbəyçayın Şəmkirçayla birləşdiyi yerdə başlamış 18 km Şəmkirçay boyunca üzüaşığı, şlixlərdə qızıl nişanələrinin sayı artır. Burada, 5 şlixdə 1-3; 11 şlixdə 4-10; 12 şlixdə 11-30; 10 şlixdə 30-50 və daha çox qızıl nişanələri qeyd olunur. Şlixlərdə qızıl nişanələrinin olma əmsalı göstərilən 18 km məsafədə 50-60%-ə bərabərdir Şəmkirçayın bu hissəsi bilavasitə Gədəbəyçayın davamıdır və ondan qat-qat zəngindir. Buradan gətirmə konuslara qədər 6 km məsafədə çayın axın istiqamətində şlixdə 1-10 arasında qızıl nişanələrinin izlənilməsi davam edir. Gətirmə konusdan Kür çayına qədər şlixlərdə qızıl nişanələri 1-3, tək-tək hallarda 4-10 arasında dəyişir. Dağətəyi düzənlilikdə şlixlərdə qızılın rastgalmə əmsalı 20-25 %-dir.

Yuxarıda göstərilənlər Gədəbəyçay (7 km) və ondan aşağı orta Şəmkirçay boyu üzü aşağı (18km) səpinti qızıl yatağının olmasını təsdiqləyir. Lakin bu konturlar P₁, bəzi intervallarda P₂ kateqoriyalarına uyğun gelir. Beləliklə, bu sahədə səpinti qızılı axtarış işlərinin aparılması məqsədə uyğun sayıla bilər. Şəmkirçayın yuxarı hissəsində də tək-tək şlixlərdə 1-3, bəzən 5-6 qızıl dənələrinə rast gəlinir. Bu hissə ultraəsasi sűxur zonasını əhatə etdiyindən kinovar mineralına daha tez-tez rast gəlinir. Bu halda yuxarı blokda Zod tipli narindənəli qızılı olan köklü yatağın və onun səpinti təzahürünün olma ehtimalı vardır. Lakin, narin qızıl şlixdə tutulmadığından, bu işlərin yerinə yetirilməsi üçün kompleks axtarış işlərinin aparılması tələb edilir.

Sonda Şəmkirçay hövzəsinin ölçüləri haqda aşağıdakılardı qeyd etmək lazımdır: uzunluğu 95 km, sahəsi 120 km²-dir; mənbəyini Hinalağдан (3220m) alır; çoxlu qolları var; cənub - qərbdən şimal - şərq istiqamətində axır. Şəmkirçayın 69 km-i dağlıq sahəni, 26 km-i isə dağətəyi düzənliyi tutur. Şəmkirçay hövzəsi səpinti qızılı perspektivli sahədir və o, daha mükəmməl öyrənilməlidir.

Qoşqarçay hövzəsi. Qoşqarçay Qoşqar dağından başlayıb Kür çayına qədər 76 km uzunluğa və 80 km² çay hövzəsinə malikdir. Hamamçay, Xoşbulaqçay, Xeyrəçay, Zağalı, Danayerçay Qoşqarçayın sağ və sol qollarıdır. Qoşqarçay əsasən Yura yaşlı vulkan-plutonik kompleksi yarır. Metallogenik baxımdan Qoşqarçay hövzəsi zəngin olsa da, onun qızılılığı zəif öyrənilmişdir. Qoşqarçay hövzəsində və onun yaxınlığında Qaşkəsən qaranitoid intruzivinin endo- və ekzotəməsində yerləşmiş Daşkəsən skarn-maqnetit, Daşkəsən (Şimali) sulfoarsenit-kobalt, Zəylik alunit, Çovdar barit və digər yataq və təzahürlər məlumudur.

Son illərə qədər Qoşqarçay hövzəsi səpinti qızılı az perspektivli sahə kimi göstərildiyinə baxmayaraq, F.F.Abdullayev və b. (1999) tərəfindən orta Qoşqarçayda səpinti qızıl yatağı aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, bu sahədə köklü qızıl yataqları və ya yüksək qızılılığı ilə seçilən kolçedan və polimetallı tıp yataqları məlum deyildir. Buds, Daşkəsən filiz rayonunda köklü qızıl, kolçedan, polimetallı kimi yataqların axtarışı üçün zəmin yaratdı.

Qoşqarçay hövzəsində Dördüncü dövrün delüvial, allüvial, allüvial - prolüvial və prolüvial çöküntüləri geniş yayılmış və 1-30 m qalınlıqda rast gəlinir. Terraslar bir neçə səviyyədə qeyd olunurlar.

Orta Qoşqarçay (Bayan - Qızılca) səpinti qızıl yatağı Bayan Qızılca kəndləri arasında sərhədlənir. Yatağın ümumi uzunluğu 13 km (ən zəngin yeri 7,5 km), eni 100-300 m, qalınlığı 0,5-4 m-dir. Səpinti qızıl əsasən çay yatağı və terraslarda allüvial çöküntülərdə müşahidə olunur. Qızılın miqdarı sükürda 140-900 mq/m³ arasında dəyişir. Yataqda səpinti qızılın orta miqdarı 217 mq/m³-dir. İlkin hesablamalara görə Orta Qoşqarçay yatağında səpinti qızıl ehtiyatı təqribən bir ton proqnozlaşdırılır. Orta Qoşqarçayda qızıl xırda, orta və iri dənəlidir. Dənələrin ölçüsü 0,1-10 mm arasında dəyişir.

Qoşqarçay dağətəyi düzənliyə çıxdıqdan sonra, konus çıxışlarda, *səpinti* qızılın miqdarı xeyli aşağı düşür, Shixdə qızıl dənələrinin sayı 4-10, Kür çayına yaxın sahələrdə isə 1-3 arasında dəyişir. Qızılın shixdə rastgelmə əmsali gətirmə konuslardə 20-30%, Kür yaxınlığında isə 10-19% - dir. Qoşqarçayın yuxarı hissəsində, yəni Qoşqardaqla Bayan kəndi arasında, uzunluğu 16 km olan məsafədə shixlərdə arabir 1-3,3- 6 qızıl nişanələri qeyd olunur.

Orta Qoşqarçay səpinti qızıl yatağının aşkar olunması (F.F. Abdullayev və b.) və qızılın əsasən xırda - orta-iri dənəli olması, onun bir neçə mənbədən aşınıb gəlməsini göstərir. Metallogenik təhlillər göstərir ki, Daşkəsən filiz rayonunda Daşkəsən intruzivinin ekzotəməsində zəif sulfidli qızıl - kvarts formasiyasına aid olan köklü qızıl yatağını aşkarlanması istiqamətində axtarış işlərinin apatılması məqsədyönlü hesab olunur.